



## *Semantik sayrışmanın işıqlı tərəfi*

"Təbiət - Mədəniyyət" ikili qarşidurmasının bir tərəfi. Semantik sayrışmanın işıqlı tərəfi. İnsan cəmiyyətinin labüb şökildə primitiv və duyum məkanından sonrakı inkişaf... Qədim insanın təbiətdən, mədəniyyətə keçidinin dastan mötnindəki bədii təzahürü mötnin yaranmasının hansı qədimliyə aid olmasından xəbər verir..."

Yetər ki, bu semantik sayrışmaların, qədimliyin yolunu tutub, araşdırıra, anlaya, anlada biləsən.

Xalq yaziçisi, akademik Kamal Abdullanın yenice çapdan çıxmış "Kitabi-Dədə Qorqud" semantik sayrışmalar:

Mifolinqvistika" kitabına daxil edilən esselər əslində bu anlatmaq ehtiyacının əsintiləridir. Oxucunu "Dədə Qorqud" dastanının təsəvvür edilən müəllifinə götürür. Qorqud atanın həm də bir obraz kimi tanış cizgilərinə yeni rəng qatır. Qorqud ataya bir prinsip kimi yanaşa bilməyin zərurətini, zəruriliyini anladır. Dastanda özünü aşkar və gizli şəkildə göstərən günah və onun cəzası Təpəgöz və Beyrək müstəvisində çözülür. Oğuz cəmiyyətinin savaş apara bilmək dünyagörüşü, əlmi, bu dünyagörüşün fəlsəfəsi incələnir. Sabit və bütöv cəmiyyətin strukturu cizgilənir.

Akademik Muxtar İmanovun rəyi, professorlar Ahmet B. Ercilasun və Qorxmaz Quliyevin əlmi redaktorluğu ilə nəşor edilən kitaba daxil edilən hər araştırma özlüyündə poetik, duyğusal mötn kimi oxunur. Dilimizi, milli kimliyimizi, hədəflərimizi yetərincə anladır.

Sərvəz HÜSEYNOĞLU